



Vaqif YUSİFLİ,  
filologiya elmləri doktoru

# *Filoloji esselər*

Tanınmış tənqidçi Rüstəm Kamal yeni bir kitabını ədəbi ic-timaiyyətə təqdim edib- "Güzgü günü" məqalələr toplusunda o, filoloji esselər adlaqdirdiği yazıları toplayıb. Bu gün "esse" adı altında mətbuatda onlarla yazılar çap olunur və bəzən bu janrı spesifikasi unudulur. Bir də görürsən ki, hansı müəllifse uzun bir hekayəsini esse adlandırır, yaxud, başqa bir müəllif emosional tərzdə qəleme aldığı, bir az şeirə, bir az da nəşrə oxşayan yazısına esse adı verir. Halbuki, esse janrinin ta əzəldən özünəməxs us vahid forma və məzmun xüsusiyyətləri var. Görkəmlı ədəbiyyatşunas Əziz Mirəhmədovun tərtib etdiyi "Ədəbiyyatşunaslıq terminləri lügəti"ndə ("Maarif", 1988) oxuyuruq: "Esse- tənqid və ədəbiyyatşunaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqdənən janrı. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, geldiyi nəticələrin əsaslı, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır. Essenin əsasını fransız yazıçısı və humanist filosofu M.Monten qoymuşdur. O, 1580-ci ildə yazdığı "Esse" əsərində cəmiyyət və insan taleyi haqqında danışmışdır. Sonralar F.Bekon, C.Lokk, Q.Fildinq, O. Holdsmiit, B.Şlu, R.Rollan və başqları bu janra müraciət etmişlər".

Azerbaycan ədəbi tənqidçi ve nəzəri-estetik fikrində esse janrı birinci müraciət edən tənqidçi-filosof Asif Əfəndiyev olmuşdur. Onun "Müdriklik səlahiyyəti" (1976), "İnam və şübhə" (1988) kitablarında toplanan yazıların əksəriyyəti essedir: "Həqiqət və yarımhäqiqət", "Şeyx Nəsrullah əsərəti", "Qəm və üşyan", "Məcnunluq", "Koroğlular və Həmzələr", "Xaqanılık", "Nizamilik", "İnam və Şübə" yazılarını qeydsiz-sərttsiz esse adlandıra bilerik. Xalq yazıçısı Elçinin tənqidini yaradıcılığında da esse janrı mühüm bir qol təşkil edir: "Yaxan düymələ", "düymələ", "Tek adam, tənha şair", "Dünya axırət ekini", "Heydərbaba, yolum sənnən kəc oldu" və s. yazıları sırf esse janrındadır. Anarın "Ağrılar, ağrılar, ağrılar" silsiləsindən olan yazıların əksəriyyəti, həmçinin Afaq Məsudun, Kamal Abdullanın bir sıra yazıları da göstərir ki, müəyyən qatmaqarışlıqla baxmaya raraq Azerbaycan ədəbiyyatında esse janrı artıq özüne yer tapıb. Bu qısa xülasəni verməkdən də məqsədimiz elə bu idi - Esse ədəbi tənqidin bir janrıdır və onu digər ədəbi növ'lərlə qarışdırmaq olmaz. Rüstəm Kamalın "Güzgü günü" kitabı da esse toplusuna kimidən cəlb edir.

Rüstəm Kamalın bu janra meyl etməsi, son illərdə ancaq esse yazıb mətbuatda ardıcıl çıxış etməsi heç də təsadüfi deyil. Onun öncələrde qələme aldığı "Oğuz ruhu: bərpa və yozum", "Sözü işığa danişdım", "Nizami Cəfərov, yaxud bir təfəkkürün poetikası", "Zəlimxan Yaqub: inanc işığı" tədqiqat əsərlərində də esseçilik ruhu özünü bürüzə verirdi. Ümumiyyətlə, bu tənqidçinin özünəməxsus, həmkarlarından tamamilə fərqlənən bir üslubu var. Bu üslubu səciyyələndiren aşağıdakı xüsusiyyət:

yətleri qeyd edə bilərik: Rüstəm Kamal qısa və yiğcam yazar, geniş təhlilə və təfərrüata o qədər də meyl etmeyən müəllifdir. Hətta özünün dediyinə görə, onun nəmizədlük dissertasiyası cəmi 93 sahifədən ibarət olmuşdur. Məqaleləri və esseləri də bu baxımdan istrisna deyil, hər biri iki-üs sehifə təşkil edən yazılarında əsasən iki məqsədini reallaşdırır - bir yandan müəyyən elmi-nəzəri bir fikri izleyir, o fikri sonacaq davam etdirir, o biri yandan esseçiliyə məxsus obraz və deyim tərzinə sadıq qalır. Bu yazıldarda bəzən bədiiliklə elmlilik, elmliliklə publisistika birləşir. Rüstəm Kamalın yazılarında tekçə bədiid edəbiyyat faktoru (müraciət olunan əsərlər) deyil, bir çox elm sahəlrinin de "iştirakı" təmin olunur. Belə ki, mifologiya, felsefə, tarix, psixologiya, musiqi də bu yazıldarda istinad nöqtələrinə çevirilir. Rüstəm Kamal çox mütaliəli bir tənqidçidir və onun əksər yazılarında dünyanın (Avropanın, Şərqi, xüsusilə Rusyanın) böyük filosoflarından, ünlü yazıçılarından tez-tez sitatlar getirilir və bu sitatların her biri mətndə fikri güvətləndirən bir vasitəyə çevrilir.

Adətən, hər bir tənqidçi ya tədqiqatçı-ədəbiyyatçınas, müəyyəvan-

qıraqçı-ədəbiyyatşunası müəyyən, həm de konkret bir mövzuya müraciət edir, ədəbiyyat tarixinin və ya müasir ədəbiyyatın problemləri məsələrinə üz tutur. Rüstəm Kamal isə esselərdə tamam başqa bir yol seçir- "Ədəbi tənqidə ədəbiyyatşunaslığın "qeyri-rentabelli" sahəsi kimi yanaşan R.Kamalın esseləri tənqidçi tehlilindən təmamilə fərqlənir" (Məti Osmanoğlu). Bu fərqlənmə - tənqidçi təhlil-lərindən ayrıçı xüsusiyyət nedən və necə təzahür edir? Tutaq ki, bir tədqiqatçı Mirzə Cəlildən - onun yaradıcılığından bir məqalə yazır- ya onun ədəbiyyat tariximizdəki mövqeyindən, ya ədəbi qəhrəmanlarından, ya da "Molla Nəsreddin" jurnalındaki fealiyyətindən söz açır. Və həmin tədqiqatçı məlum məsələlərə, yaxud Mirzə Cəlləlle bağlı nisbəten az işlənilən bir mövzuya aydınlıq getirir. Amma Rüstəm Kamalın esselərində Mirzə Cəlilin "hesab defteri"ndən söz açılır, çıxarılmış üçün gözlənilməz bir mövzu ilə rastlaşıırıq: "Frans Kafka və Mirzə Cəlil: "həbsiyyə" oyunu", yənə bu mövzunun başqa bir çaları: "Yuxudan oyanma qorxusu: Frans Kafka və Mirzə Cəlil", sonra məhərəm bir mövzu (amma demək olar ki, heç birimizi düşündürməyi) - "Mirzə Cəlil və Həmidə xanım: ağırı xatirəsi", sonra "Ç-C-S: dəmir səslerin ilgəyində", "Mirzə Cəlil lügəti", "Aküşkadan görünən dünya", "Mirzə Cəlilin teleqraf poetikası". Bu esselər sərf yaradıcılıq psixologiyası ilə bağlı, sənətkarın

esərləri ilə bilavasitə ünsiyyətdən doğan, ilk baxışda zahiri bir görünütlə ilə diqqəti cəlb edən, amma əslində çox mühüm psixoloji effektləri aşkarlayan məqamlarıdır. Mirzə Cəlilə "hesab dəftəri" nəyə lazım idi? Çünkü "onun poetikasında rəqəmlər, sayılar, "uçot mətnləri o qədər diqqətçəkəndir ki, onları tədqiq etmədən mətnlərin işarələr sistemini, yazıçının iç dünyasını bərpa etmək mümkün-süzdü". İhanaqmı buna? "Saqqalı uşaq"-Kəblə Əzim öz uçotunu "hesablar dolaşmasın" deyə divarda sekillər cəkir; İnek sekli

inək yağından, girdə yazılar yu  
murtadan qalan borcun hesabını  
ifadə edir. Kəblə Məmmədhüseyn  
bir arıq qızunu əyyaşlıqdan gözü  
açılmayan Əziz xana üç dəfə 3  
manatdan sıriyır. Bu absurd ritua  
"Quzu" hekayesinin süjet mexa  
nizminə çevirilir". Mirzə Cəlil niyə  
hər məktubunda maliyyə-hesablaşma  
ma əməliyyatını ciddi şəkildə qey  
də alırdı, rəqəmləri sənədləşdirir  
yazı yaddaşına köçürdü? Hə  
şeyin hesabını-uçotunu yazmadan  
doğrudanlı Mirzə Cəlil davranışını  
nın, Mirzə Cəlilin yaşam əxlaqının  
əsas motivlərindən biri idi?. Və  
ele bir gün gelir ki, "proletar şair  
lərin yeknəsəq xorunda müdrik  
yazıcıının səsi eşidilmir". "Ov dəf  
tərcəsi"ndə Mirzə Cəlil gündəlik  
xərclərin, bazarlığın uçotunu apa  
rir. Yoxsulluq, ehtiyac qapını dö  
yür. "Bu boyda dahi kişi oğluna  
palto ala bilmir. Böyük mütefəkkir  
nevroz vəziyyətə düşür. Tamam  
tənhalası. Əlyazmalarını yandırır.  
Bu hadisədən sonra Mirzə  
Cəlil "bu dünüa" ilə haqq-hesabını  
bitdiyini anlayır-bir il sonra gözlə  
rini əbədi yumar". Esse burdaca  
bitir. Mirzə Cəlilin hesab deftər  
onun məişət problemləri ilə üzləş  
diyini, həm ailədə, həm də jurnal  
da necə maliyyə çətinlikləri çək  
diyini əyani şəkildə gözlərimiz  
qarşısında canlandırır.

Rüstəm Kamal Mirzə Cəlilin qəhrəmanlarının düşdürüyü vəziyyətə Frans Kafkanın qəhrəmanları rının düşdürüyü vəziyyətlər arasında bir oxşarlıq axtarır. Kafkanın "Məhkəmə" romanındaki Yozef K.nin səbəbini bilmədiyi absurd məhkəmə prosesində möglüb duruma düşməsi, axırdı günahkar olmasına etiraf etməsi ilə, bir sözü le, cəmiyyətin absurd qanunlarına tabe olması ilə Mirzə Cəlilin "Poçutusu"ndakı Novruzəlinin de bu na oxşar absurd situasiyaya düşməsi doğrudan maraqlı paraleldir. Novruzəli də nənən ötrü həbəxanaya düşdürüünü anlamır. Ancaq Rüstəm Kamal essenin sonunda Mirzə Cəlilin bir yuxusunda xatırladır: "Həmdə xanım xatır rələrində yazır: "Bir gecə zarılıt səsinə oyandım. Mirzə Cəlil elə zarılıdayırdı ki, sanki onu boğurdular. Özünə gəldikdən sonra dedi: -Yuxuda görürdüm ki, mən mühakimə edib, qaranlıq zirzəmi yə salmağa mehkum etmişəm. Mən zirzəmiyə atıb evvəlcə qapını hörməyə başladılar: Mən çağırıb, yalvarırdım ki, pəncərəni höyrüb, mən havasız qoymasınlar. Həbs situasiyasının cəmiyyətdə insan varlığını absurdca çevirməsi insanın azadlığı və insanın günahi, insanın sosial sistemə qarşılıklı olması-Frans Kafkanı və Mirzə Cəlili birleşdirən mənalıdır". Esse buradaca bitir və zənənimcə, heç bir izaha ehtiyac yoxdur.

Mən Rüstəm Kamalın digər buta  
tipli esselərinin də nəzər yetirirəm.  
"Əbdürrehim bəyin stomatolog  
fantasiyası", "Yusif Vəzirin vidası  
dəftəri", "Uca dağında": Şuşa  
şəhərin landsaftı bədii mətn kimi"  
"Gülümseyən Yusif Vəzir" Klass  
siklərin əsərlərindəki məlum, amma  
ma diqqətdən yayının mətnlərə  
xüsusi bir məna ilə yanaşmadı.  
Rüstəmin bu esselərində də mən  
raq doğurur. "Lev Qumilyov inad  
nirdi ki, landsaftın bilavasitə və  
ya dolayısı ilə etnosa təsiri var  
Şuşa təbiətinin və landsaftının

qeyri-adiliyi, inanıram ki, şuşalıların fırqlı davranışına təsiri olmuşdur. Mən Şuşanı görməmə şəm. Amma Yusif Vəzirin və Əbüddürəhim bəyin əsərlərində Şuşa landşaftının bədii, tarixi və mifoloji mətnini oxudum- bunlar Şuşanın zamanın poza bilməyəcəyi ən etibarlı yaddaş mətnləridir". Və Rüstem Kamal Yusif Vəzirin Şuşa təsvirində sanki bir xəritə çəkən rəssamin varlığını hiss edir.

Rüstəm Kamalın esselerində Səməd Vurğun, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu obrazları da xüsuslu yer tutur. ATA və İKİ OĞUL XX əsr Azərbaycan ədəbiyyatının bu üç nehəng sənətkarlar olmaqlarıdan təsəvvür etmək ağlaşıqmazdır. Amma onların şəxsiyyəti və yaradıcılıqları haqqında nə qədəxatırlər, tədqiqat əsərləri yazılışbelə, yəni Səməd Vurğun və Səmədoğlular nə memuar, nə tədqiqat, nə də yaradıcılıq psixologiyası sinin öyrənilməsi baxımından bittib-tükənmir.

"Səməd Vurğunun böyük şəxsiyyətindən məhəbbətlə söz açıbları. Amma gülüşünü qeyde almaçılar. Səməd Vurğun necə, nəyə və kimə gülürdü? Bu haqda xatirələr susur"- elə S.Vurguna həsr olunan tədqiqatlarda da onun saatı tırasından, yumorundan çox az söhbət açıblar ve təbii ki, buna ehtiyac da yoxdur. Amma söhbəti Səməd Vurğunun özünün hazırlığından, yumorundan gedir. "Şairin her bir atmacası, həm ince işaretlər və zərif yumorlu müdafiək gülüşün ifadəsidir. Müdrük gü

rik gulusun ifadesidir. Mudrik gülüş (atmaca, meze, letifə) isə dünaya yaya müdrik baxışın nişanəsidir". Şair Kremlidə xəstə yatanda və dünya ilə vidalaşanda da üzündə gülüş qalmışdı. "Səməd Vurğun yaradıcılığında qadın intiharı" esesində isə R.Kamalın intiharı problemini fəlsəfi mahiyyət daşıyan bir probem kimi şərh edir. Əlbəttə, onun bir fikri ilə tam razılış maq çətindi-R.Kamal yazır ki, rus ədəbiyyatından fərqli olaraq Azərbaycan ədəbiyyatı üçün intihar mövzusu elə də aktual hesab olunmur. Bu mövzunun aktuallığı olub-olmamasının ədəbiyyat üçün elə bir əhəmiyyəti yoxdur. R.Kamalla daha bir mülahizəsi ilə bağlı razılaşa bilmərik. O yazır ki: "sevgi, savaş, təbət kimi substansiyalar bədii sənətin mövzusuna ola bilməz- Axi, bu substansiyalar hər yerdədir və cövhərindədir. hə

mişə mövcuddur, yeni bütün mövzuların fövqündə və cövhərindədir. Xüsusən, zaman substansiyası bu qəbildəndir". Məncə, sevgi, savaş və təbiət, zaman mövzularını bədii sənətdən təcrid eləsən nə qalır ki? Ancaq R. Kamalın Vəqif Səmədoğlu və Yusif Səmədoğlu yaradıcılığında Zaman obrazını simvolik saat çevrəsində izləməsi və başqa obrazların da (gəcə, qara pişik, dar və qara küçə, yuxu) bu çevrəyə daxil olmasa maraqlı deyilmi? Əlbəttə, müəlli bu marağının "ödəyəcək" kifayət qədar misallar qatılır.

Sizdə saat neçədir?  
Bizdə elə köhnə vaxt.  
Köhnə hamam, köhnə tas,  
Həmən tale, həmən baxt.

Bu evdə bir köhnə saat,  
Kəfkiriyələ vaxt sayır.  
Damda bir qara pişik  
Üz-gözünü yalayır.

Rüstəm Kamalın esselerində ən çox araşdırılan iki obraz var, o da, zənnimcə, Yuxu və Səs obrazlarıdır. Bunun ən bariz nümunəsini "Vaqif Səmədoğlunun yuxuları" essesində görürük. Yazır ki: "Vaqif Səmədoğlu xatirələrinə və yuxularına elə vərdiş etmişdi ki.ö, artıq onları taniya bildirdi. Şeir xatirələrin və yuxuların dayandırılması, "dondurulmasıdır". Necə ki, fotosəkillər "dondurulmuş" xatirələdir... O, şeirlərində və yuxularında uşaqlığına yalnız səslərə görə qayıda bilirdi. Yaddaşında ancaq nənəsinin səsi, atasının saçlarının rəngi, buludların və ağacların kölgəsi qalmışdı. Yaddaşın təxəyyülü ona ölülərin, yuxularındakı doğmalarının səsini eşitməyə imkan verirdi"

Yuxu obrazını R.Kamal Yusif Səmədoğlunun "Qətl günü" romanında əsas simvolik bir obraz kimi təhlil edir. Ümumiyyətlə, Yusif Səmədoğlu öz qəhrəmanlarını gündəlik məişət hadisələrindən, adı həyatdan ayırıb, məstik-simvolik gerçeklik içində atr. Qəhrəmanları daim spiritualitə atmosferi içindədirilər, bir-birlərinin varlığını yuxu (ölüm) ilə dərk edirlər". Eyni obrazı tamam fərqli bir yazıçının İsmayıllı Şixlinin əsərlərində izləyir, obrazların simvolik işarəsi olan yuxu İsmayıllı Şixlədə epik səciyyə daşıyır. "Cəbhə yolları" sənədli povestində yuxular ümumi süjetə daxil olur. "Ölən dünyam" romanı isə yazıçının sonuncu böyük yuxusu idi.

Rüstem Kamalın esseləri təkcə ayrı-ayrı simvolik-mistik obrazların tehlili ya mənalandırılması ilə mehdudlaşdır, bu obrazların yaradıcılarının-ayrı-ayrı sənətkarların şəxsiyyətini də izləyir. "İki od arasında" Mir Möhsün Nəvvabın tarixi bir şəxsiyyət kimi rolunu nəzərə çarpdırır, onun "Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri" əsərinin böyük əhəmiyyətindən söz açır. Mirzə Fətəli Axundzadənin "ömür mətni"ni açıqlayıır, həyatını, fəaliyyətini "bütöv nitq aktı" kimi nəzərdən keçirir, Mirzə İbrahimovun, Maqsud Şeyxzadənin, İlyas Əfəndiyevin, Isa Müğannanın, Çingiz Aytmatovun, Anarın "fəzasına" daxil olur, bu şəxsiyyətlərin yaradıcılıq biografiyalarının en önemli cizgilərini gözlərimiz qarşısında canlandırır.

Əlbəttə, bir resenziya daxilində Rüstəm Kamalın bütün esslərindən söz açmaq mümkün olmadı. Qeydlərimizi ümumileşdirsek, iki cəhəti xüsusilə vurgulamaq istərdik. Rüstəm Kamal qeydsiz-şərtsiz esseistdir, elə kitabın sonunda o kəlmə özünü doğruldur. Amma Rüstəm həm də tənqidçidir və onun esselərindən də tənqid "iyi" gəlir, amma bu kəlməni ora həkk etmək nədənsə unudulub. İkin-ciisi; Rüstəmin üslubu onun dil mədəniyyətində, oxucu ilə ünsiyyət qurmaq səriştəsində, fikir aydınlığında təzahür edir. Deyə bilmərəm, Rüstəm Kamal esse "vadisindən" nə vaxt ayrılaçaq, təbi ki, bütün ömrü boyu esseçi olub qalmayacaq ki? Elə bilirəm, tənqid və ədəbiyyatşünaslığın bu gün həllini gözləyən bir sıra problemlərinə üz tutacaq... Daha ciddi elmi yazılar, monografiyalar onu gözləvir.